

ارمنستان قومونىست (ب) فرقه سنك مر كزى قومىتەسى ناسر افكايدىر

آبونه قىمتى هر يردە بر ابللكى—2 منات «آلتى آبللى—1 منات
بر آبللى—20 قېك، تك نسخەسى هر يردە 5 قېك

زحمتكشله و فرقه به عايد يازيلار قبول اولنور.
درج اولنمايان مقاله لر قايتا ريلمايور

اداره نك آدرەسى: اربوان آبوويان كوچەسى آق. (ب.ف.م. كزى قومىتە تورك شەبەسى

نومرو ۳۰ — I — نىچى دوام يىلى

شبه 31 اول 1926



قناعت اصولى اوغرونده

قناعتى نه جور ايتىلى

الندە دكل كه ايشتون، فابريقالر
ديكسون و مملكتىمى زىككىن ايشدىر
سون.

داها اوزكه بر شى. هر كيم
بولنى ياتده ساخلىر، برده كوردك
بر شيدن اوترى خىرچىلى كىتىدى
بويله ايمەملى هر كس اوزى ايجون
بر قناعت اصولى (رژىمى) ايشتملىدىر.
بونك ايجون ايككى شىئى لازم...

(I) دولتى استقراض بيلتلىرى (او
بيلقاسيالر) آلق.

(2) پولى قناعت خزىنه صندوقه قويماق.
استقراض يىلتى آلاندا بولك
ايتىر يە كىرى آلارسك، بر شى
ده آرتىق. همين بليت پول يرينه
كچىر، اوندان سولوى بيوك برمىلغ
ده قازانا بيليرسك.

و قناعت خزىنه صندوقه قويمش
اولسان، قاض آلارسك و بولك
اينتىلى يردە اولور.

شورا حكومتى ايسه بوللارى
توبلار، فابريقالر تىكر، كىچىلر
ايجون بارچا مال و ماكينلر حاضر
ليەر.

ايكى طرفندنه قايدە وار. ديمك
هر كىچى قناعت ايتىلى، آرتىق پول
خىرچىلەمەملى و قناعت ايله آرتىرلىن
قېكلىرى يا قناعت خزىنه صندوقه قو
يمالى و ياخود استقراض اوبليقاسيالرى
آلمالى.

بونگله كىچى اوزى ايجون
قناعت اصولى كچىرش اولور.

«م»

كىند قواو پەراسىياسى

بزم زحمتكش كىچىنك او قدر
قوسى و اقتدارى يوق كه بردفەدن
ئوز تصرفاتى دوزملىه يلسون. ياخشى
آلتىر و جيونلار چوق پول ايله
مال اولور و اونك ياپك آز پولى
واردر ويا ايسكه هيچ يوقدر. خىردا
صرفاتلرگ مصرفلرى خىردادر و
استحصال ايتدىكى محصولده خىردا
اولوب بيوك تصرفاتده اولاندىن بهالى
اولور.

كىچى اوز خىردا و كاسپ
صرفاتيله برى ايككى ياباميور، پولى
احتياجه كفايت وىرەمىر. سود تصر
فاتى دوزملىك ايتىورسەده حيوانه
آلتە و دىكر بازار شىئلرینه احتياج
كوركيور. و بونلارگ هاموسى
ايجون پول يە پول لازمدر. پول
تايدىنى حالەدە اوز ايشنى اوزايسته
دىكى كىچى دوزمەنە سالامىر. احتياجى
يوزندن، او اوز ايمەسنى آشاغى
قىمتلرە راست كلنە ساتيور و ياواش
رضايف

كىند قومونىست اوزە كلرى نه ايش

كورملى در

كىندچىلر بزمگ تصرفاتلرنيك آلقاق
اولوب غىرلىرى كىچى قالماسنك
بر سببە اونلارگ آتا بابا قاعدە
سبلە اكىن اكەلرلىدر. آرتىق
ايمدى بزم شورا حكومتده ياشيورز.
بورادا كهنه عادتله قلم چكوب
يگى اصول ايله كىتمەلى بزم. خكو
متىز بر چوق مطبوعات واسطەسبلە
يگى اصول ايله اكىن اكىك قا
ئەلرلى اوگرەدوب، يگى ماكينلر
و تصرفات آلتلى اختراع ايدىر.
ئوزە كلر بو بولداده جدى ايشلوب
همين اصوللارە كىندچىلر بزمى آلىدىر
مالى درلر.

مدنى معارف ايشلىرى دە لازمى
قدر ترقى ايمەشدر. كىندچىلرگ بى
سوادلارنى سواد قورصلارنە جلب
ايتىمكىن اوترى تحصيل ايلى زمانى
گولجى تيلغات آباروب كىندچىلردن
قورصلارە جلب ايتىك، اكر وارە
قرايتخانەلرى حقيقى حالە سالوب
بنالرىنك تعميراتە داخلى تشكىلاتە
لازمى مطبوعاتك كىرلىمەنە و قرا
تختانەلرە آباريلان ايشلرە اهميت
ويروب اوجادان غزته اوقوبوب كىند
چىلرە قاندىرماق، حكومت قانونلارنى
خصوصىلە انقلابى قانونچىلى قاندىرماق
قرايتخانە تزدندە بوچتا و معلومات
بيوروسى تشكىلاتى آبارمالى كه كىند
چىلرە هر بر مسئله عارض اولاندا
بورايە مراجعت ايتسونلر. بو ايشلىرى
آبارماق ايجون هر حالدا ايتىر
فرقهچى و كركسە بى طرف ضيالى
لاردان خصوصىلە معلملردن استفادە
ايتىك لازمدر.

علاوه بوندىن اكر ممكن ايسه
قرايتخانە تزدندە ديوار غزتهلرى و
بو غزتهلرە كىندچىلرى مرقانلدىر
جاق مقاله لر يازوب و كىندچىلرگ
سوادلى لارنى دە بو غزتهدە اشتراك
ايتىك جلب ايتىك لازمدر.

ئولكەمزدە قوموسمول تشكىلاتى
بو يودىكجه اونك صرالارنى دولدىرا
نلارگ اكىرتى كىچى جيونلارداندر.
ايندى به كىچى اتفاق صرالارنە موزدور
لاردان چوق آز قاض جلب اولند
يغى كوروروز. كىند قوموسمول ئوزەك
لر نە برنجى نوبەدە موزدور و بو
قسول گىجلىرىنى و سوگرا اورتاباب
لارگك بزمه باقىنلارنى و ياخشىلا
رىنى جلب ايتىك ايله برابر بونلارگ
قومونىست روخندە تربىلەنمەنە جا
ليشمالى. بو دەه آتچاق تىزىز فرقه
چىلر ايله قوموسموللارگ متحدا اجلا
سلارىنى جاغماق، بونلارگ برى

بونى باچاران بر ئوزەك هم فر
قمزك بولى ايله كىتمش، همده بو
قسوللارگ تصرفاتى قالدېرماغا آدىم
آتمش اولور.

كىندلرە داها اهميتلى و بوقسول
لارە كومىكچى كلنە وارە اودە
كىند بولەتارى سايلان موزدورلار
در. بو كلنە كىندكك داليدا قالا
يىدر. هامودن آرتىق بو كلنە قولا
قلازك نفوذى آلتىدا ياشوب ايلەمكەدەر.
موزدورلار آراستە ايشلر چوق
ضيف اولدوغندان و حتى بعضى كىند
لرە موزدورلار تشكىلاتلارنىك او
لماماسى يوزوندن هم الفباچه همده
سىياسى سوادچه بى سواد اولدوقلاردىن
بونلارگ تشكىلاتە جلب ايدىلمەسى و
بى سواد و سىياسى سوادچه سوادلا
رىنى لغو ايتىكە اهميت وىرمك
لازمدر كه بو دەه فرقهمزك خط
حر كىنى در.

بونى باچاران بر ئوزەك هم فر
قمزك بولى ايله كىتمش، همده بو
قسوللارگ تصرفاتى قالدېرماغا آدىم
آتمش اولور.

كىندلرە داها اهميتلى و بوقسول
لارە كومىكچى كلنە وارە اودە
كىند بولەتارى سايلان موزدورلار
در. بو كلنە كىندكك داليدا قالا
يىدر. هامودن آرتىق بو كلنە قولا
قلازك نفوذى آلتىدا ياشوب ايلەمكەدەر.
موزدورلار آراستە ايشلر چوق
ضيف اولدوغندان و حتى بعضى كىند
لرە موزدورلار تشكىلاتلارنىك او
لماماسى يوزوندن هم الفباچه همده
سىياسى سوادچه بى سواد اولدوقلاردىن
بونلارگ تشكىلاتە جلب ايدىلمەسى و
بى سواد و سىياسى سوادچه سوادلا
رىنى لغو ايتىكە اهميت وىرمك
لازمدر كه بو دەه فرقهمزك خط
حر كىنى در.

كىندلرە داها اهميتلى و بوقسول
لارە كومىكچى كلنە وارە اودە
كىند بولەتارى سايلان موزدورلار
در. بو كلنە كىندكك داليدا قالا
يىدر. هامودن آرتىق بو كلنە قولا
قلازك نفوذى آلتىدا ياشوب ايلەمكەدەر.
موزدورلار آراستە ايشلر چوق
ضيف اولدوغندان و حتى بعضى كىند
لرە موزدورلار تشكىلاتلارنىك او
لماماسى يوزوندن هم الفباچه همده
سىياسى سوادچه بى سواد اولدوقلاردىن
بونلارگ تشكىلاتە جلب ايدىلمەسى و
بى سواد و سىياسى سوادچه سوادلا
رىنى لغو ايتىكە اهميت وىرمك
لازمدر كه بو دەه فرقهمزك خط
حر كىنى در.

كىندلرە داها اهميتلى و بوقسول
لارە كومىكچى كلنە وارە اودە
كىند بولەتارى سايلان موزدورلار
در. بو كلنە كىندكك داليدا قالا
يىدر. هامودن آرتىق بو كلنە قولا
قلازك نفوذى آلتىدا ياشوب ايلەمكەدەر.
موزدورلار آراستە ايشلر چوق
ضيف اولدوغندان و حتى بعضى كىند
لرە موزدورلار تشكىلاتلارنىك او
لماماسى يوزوندن هم الفباچه همده
سىياسى سوادچه بى سواد اولدوقلاردىن
بونلارگ تشكىلاتە جلب ايدىلمەسى و
بى سواد و سىياسى سوادچه سوادلا
رىنى لغو ايتىكە اهميت وىرمك
لازمدر كه بو دەه فرقهمزك خط
حر كىنى در.

ياواش خراب اولوب كاسب قاليور.
سببى بودر كه بيوك تصرفاتلر خىردا
صرفاتى هيچ دە يادە كتورمىرلر.
خىردالر محو اوليور و بيوكلر داها
بو يور دكلى يا؟
ايندى مسئله چىقيور، نە ايتىلى كه
خىردا تصرفاتلر يودلمىويده ترقى
ايتسونلر و برارندە محكم دورا
يىلسونلر؟ اونلارى چىرچىنك قولچو
ماقك و دكانچىنك پنجهلردن نە
جور خلاص ايتىلى؟ خىردا استحصا
لاتى نە جور بيوتملى؟

— برجه چاره استحصالات قوئوبه
راسياسى در. بر نىجه كىند جولغالرى
و يا ايشكە خىردا تصرفاتلر برلشوبده
اوز تصرفاتلرنى برلشش قوبلر ايله
آبارىرلر سە اونلار گوندىن گونە
قوت كىسب ايدرار. جولغالار متحدا
قوبلرله خام مال و آلتلرله كتوروب
برلكدە چالشاراق، استحصال ايدىرگ
امتمەلى اوزلر نە اوجوز مال ايدە
يىلرلر. اونلار مالى خىردا خىردا
ساتىويده برلكدە بيوك مقدارده
حكومتە و يا ايشكە استهلاك قوئوبه
رايتلر نە ساتايولرلر. عىنى سوزسود
استحصالاتى ايجون دىنلە يىلور. سربادە
سود استحصالاتە مخصوص قوئوبه را
تيفلر واردر. سربا كىندچىلرى قوئو
پەراسيا اطرافنە توبلانا قاق بيوك باغ و
بىر زاوودلرى تاسىس ايتمشلردر.
و بونلار هاموسى خىردا ايشلردن
باشلامشدرلر. ايتداده اونلارگ قوئوبه
راسياسى جزئى بر شى ايمش اما
ايندى او قدر بيومش كه ئوز بازا
رىنى خارجى مملكتلر نە چىقارمشدرلر.
ايندى اساس مسئله يە كچىلر...

قوئوبه راسيائى نە جور تشكىل ايتىلى؟
— استهلاك، قرەدېت ياخود استحصالات
قوئوبه راسيائى تشكىل ايتىك ايتىور
سكزسە اونك ايجون نظامنە مالىك
اولمق لازمدر. نظامنەدە قوئوبه را
سيانك مقصدى، يابلازك مقدارى و
هر عضوگ وظيفه لرى بيان ايدىلملى در.
بر سوزلە نظامنە قوئوبه را تيفك بوتون
ماهيتى كوسترمەچكدر. او حالەدە
قوئوبه را تيف تشكىل ايتىك ايجون
اونك نظامنە سنى اله كتوروب اونك
بوتون نقطه لرىنى تدقيق و قبول
ايتىك لازمدر. بو ايش قوئوبه را تيفى
تاسىس ايتىك فكرندە بولنانلار يا يما
يىدر. تاسىس ايدىنلر نظامنەنى هايقو
يدن ياخود باقويدن آلا يىلورلر.
ئوز ايشلر نە يارابن نظامنەنى تدقيق
ايتدىكدن سوگرا تصديق اولنماقا
ويىلور. بو ايشدە قباچه نىچە مو
سس (تاسىس ايدىن) لازم، نە جور
مراجعت ايتىلى و نە يابملى، بو
بارەدە كلەچك دفعە بازارم.
آرام تونيان

قوئوبه راسيائى نە جور تشكىل ايتىلى؟
— استهلاك، قرەدېت ياخود استحصالات
قوئوبه راسيائى تشكىل ايتىك ايتىور
سكزسە اونك ايجون نظامنە مالىك
اولمق لازمدر. نظامنەدە قوئوبه را
سيانك مقصدى، يابلازك مقدارى و
هر عضوگ وظيفه لرى بيان ايدىلملى در.
بر سوزلە نظامنە قوئوبه را تيفك بوتون
ماهيتى كوسترمەچكدر. او حالەدە
قوئوبه را تيف تشكىل ايتىك ايجون
اونك نظامنە سنى اله كتوروب اونك
بوتون نقطه لرىنى تدقيق و قبول
ايتىك لازمدر. بو ايش قوئوبه را تيفى
تاسىس ايتىك فكرندە بولنانلار يا يما
يىدر. تاسىس ايدىنلر نظامنەنى هايقو
يدن ياخود باقويدن آلا يىلورلر.
ئوز ايشلر نە يارابن نظامنەنى تدقيق
ايتدىكدن سوگرا تصديق اولنماقا
ويىلور. بو ايشدە قباچه نىچە مو
سس (تاسىس ايدىن) لازم، نە جور
مراجعت ايتىلى و نە يابملى، بو
بارەدە كلەچك دفعە بازارم.
آرام تونيان

قوئوبه راسيائى نە جور تشكىل ايتىلى؟
— استهلاك، قرەدېت ياخود استحصالات
قوئوبه راسيائى تشكىل ايتىك ايتىور
سكزسە اونك ايجون نظامنە مالىك
اولمق لازمدر. نظامنەدە قوئوبه را
سيانك مقصدى، يابلازك مقدارى و
هر عضوگ وظيفه لرى بيان ايدىلملى در.
بر سوزلە نظامنە قوئوبه را تيفك بوتون
ماهيتى كوسترمەچكدر. او حالەدە
قوئوبه را تيف تشكىل ايتىك ايجون
اونك نظامنە سنى اله كتوروب اونك
بوتون نقطه لرىنى تدقيق و قبول
ايتىك لازمدر. بو ايش قوئوبه را تيفى
تاسىس ايتىك فكرندە بولنانلار يا يما
يىدر. تاسىس ايدىنلر نظامنەنى هايقو
يدن ياخود باقويدن آلا يىلورلر.
ئوز ايشلر نە يارابن نظامنەنى تدقيق
ايتدىكدن سوگرا تصديق اولنماقا
ويىلور. بو ايشدە قباچه نىچە مو
سس (تاسىس ايدىن) لازم، نە جور
مراجعت ايتىلى و نە يابملى، بو
بارەدە كلەچك دفعە بازارم.
آرام تونيان

قوئوبه راسيائى نە جور تشكىل ايتىلى؟
— استهلاك، قرەدېت ياخود استحصالات
قوئوبه راسيائى تشكىل ايتىك ايتىور
سكزسە اونك ايجون نظامنە مالىك
اولمق لازمدر. نظامنەدە قوئوبه را
سيانك مقصدى، يابلازك مقدارى و
هر عضوگ وظيفه لرى بيان ايدىلملى در.
بر سوزلە نظامنە قوئوبه را تيفك بوتون
ماهيتى كوسترمەچكدر. او حالەدە
قوئوبه را تيف تشكىل ايتىك ايجون
اونك نظامنە سنى اله كتوروب اونك
بوتون نقطه لرىنى تدقيق و قبول
ايتىك لازمدر. بو ايش قوئوبه را تيفى
تاسىس ايتىك فكرندە بولنانلار يا يما
يىدر. تاسىس ايدىنلر نظامنەنى هايقو
يدن ياخود باقويدن آلا يىلورلر.
ئوز ايشلر نە يارابن نظامنەنى تدقيق
ايتدىكدن سوگرا تصديق اولنماقا
ويىلور. بو ايشدە قباچه نىچە مو
سس (تاسىس ايدىن) لازم، نە جور
مراجعت ايتىلى و نە يابملى، بو
بارەدە كلەچك دفعە بازارم.
آرام تونيان

قوئوبه راسيائى نە جور تشكىل ايتىلى؟
— استهلاك، قرەدېت ياخود استحصالات
قوئوبه راسيائى تشكىل ايتىك ايتىور
سكزسە اونك ايجون نظامنە مالىك
اولمق لازمدر. نظامنەدە قوئوبه را
سيانك مقصدى، يابلازك مقدارى و
هر عضوگ وظيفه لرى بيان ايدىلملى در.
بر سوزلە نظامنە قوئوبه را تيفك بوتون
ماهيتى كوسترمەچكدر. او حالەدە
قوئوبه را تيف تشكىل ايتىك ايجون
اونك نظامنە سنى اله كتوروب اونك
بوتون نقطه لرىنى تدقيق و قبول
ايتىك لازمدر. بو ايش قوئوبه را تيفى
تاسىس ايتىك فكرندە بولنانلار يا يما
يىدر. تاسىس ايدىنلر نظامنەنى هايقو
يدن ياخود باقويدن آلا يىلورلر.
ئوز ايشلر نە يارابن نظامنەنى تدقيق
ايتدىكدن سوگرا تصديق اولنماقا
ويىلور. بو ايشدە قباچه نىچە مو
سس (تاسىس ايدىن) لازم، نە جور
مراجعت ايتىلى و نە يابملى، بو
بارەدە كلەچك دفعە بازارم.
آرام تونيان

قوئوبه راسيائى نە جور تشكىل ايتىلى؟
— استهلاك، قرەدېت ياخود استحصالات
قوئوبه راسيائى تشكىل ايتىك ايتىور
سكزسە اونك ايجون نظامنە مالىك
اولمق لازمدر. نظامنەدە قوئوبه را
سيانك مقصدى، يابلازك مقدارى و
هر عضوگ وظيفه لرى بيان ايدىلملى در.
بر سوزلە نظامنە قوئوبه را تيفك بوتون
ماهيتى كوسترمەچكدر. او حالەدە
قوئوبه را تيف تشكىل ايتىك ايجون
اونك نظامنە سنى اله كتوروب اونك
بوتون نقطه لرىنى تدقيق و قبول
ايتىك لازمدر. بو ايش قوئوبه را تيفى
تاسىس ايتىك فكرندە بولنانلار يا يما
يىدر. تاسىس ايدىنلر نظامنەنى هايقو
يدن ياخود باقويدن آلا يىلورلر.
ئوز ايشلر نە يارابن نظامنەنى تدقيق
ايتدىكدن سوگرا تصديق اولنماقا
ويىلور. بو ايشدە قباچه نىچە مو
سس (تاسىس ايدىن) لازم، نە جور
مراجعت ايتىلى و نە يابملى، بو
بارەدە كلەچك دفعە بازارم.
آرام تونيان

قوئوبه راسيائى نە جور تشكىل ايتىلى؟
— استهلاك، قرەدېت ياخود استحصالات
قوئوبه راسيائى تشكىل ايتىك ايتىور
سكزسە اونك ايجون نظامنە مالىك
اولمق لازمدر. نظامنەدە قوئوبه را
سيانك مقصدى، يابلازك مقدارى و
هر عضوگ وظيفه لرى بيان ايدىلملى در.
بر سوزلە نظامنە قوئوبه را تيفك بوتون
ماهيتى كوسترمەچكدر. او حالەدە
قوئوبه را تيف تشكىل ايتىك ايجون
اونك نظامنە سنى اله كتوروب اونك
بوتون نقطه لرىنى تدقيق و قبول
ايتىك لازمدر. بو ايش قوئوبه را تيفى
تاسىس ايتىك فكرندە بولنانلار يا يما
يىدر. تاسىس ايدىنلر نظامنەنى هايقو
يدن ياخود باقويدن آلا يىلورلر.
ئوز ايشلر نە يارابن نظامنەنى تدقيق
ايتدىكدن سوگرا تصديق اولنماقا
ويىلور. بو ايشدە قباچه نىچە مو
سس (تاسىس ايدىن) لازم، نە جور
مراجعت ايتىلى و نە يابملى، بو
بارەدە كلەچك دفعە بازارم.
آرام تونيان

قوئوبه راسيائى نە جور تشكىل ايتىلى؟
— استهلاك، قرەدېت ياخود استحصالات
قوئوبه راسيائى تشكىل ايتىك ايتىور
سكزسە اونك ايجون نظامنە مالىك
اولمق لازمدر. نظامنەدە قوئوبه را
سيانك مقصدى، يابلازك مقدارى و
هر عضوگ وظيفه لرى بيان ايدىلملى در.
بر سوزلە نظامنە قوئوبه را تيفك بوتون
ماهيتى كوسترمەچكدر. او حالەدە
قوئوبه را تيف تشكىل ايتىك ايجون
اونك نظامنە سنى اله كتوروب اونك
بوتون نقطه لرىنى تدقيق و قبول
ايتىك لازمدر. بو ايش قوئوبه را تيفى
تاسىس ايتىك فكرندە بولنانلار يا يما
يىدر. تاسىس ايدىنلر نظامنەنى هايقو
يدن ياخود باقويدن آلا يىلورلر.
ئوز ايشلر نە يارابن نظامنەنى تدقيق
ايتدىكدن سوگرا تصديق اولنماقا
ويىلور. بو ايشدە قباچه نىچە مو
سس (تاسىس ايدىن) لازم، نە جور
مراجعت ايتىلى و نە يابملى، بو
بارەدە كلەچك دفعە بازارم.
آرام تونيان

عموم اتفاق قومونیسست (بولشویقلر)

فرقه سنک مرکزی قومیته سی و مرکزی قوتترول قومیسسیونک پله نومی.

ع. آ. ق. (ب) ف. مرکزی قومیته سنک مرکزی قوتترول قومیسسیونی و مرکزی قوتیش قومیسسیونی عضولری ایله برلکده، ایپول آنک 14 ندن 23 نه قدر متحد پله نومی اولمشدر.

پله نوم، فرقه داخلنده کی حیات، ایشچیلرک وضعیت، شورالار سهجکی لرینک بکونی، منزل قورولوشی و بویل ایچون تاخیل حاضرلغی مسئله لری کبی عموم دولت و تصرفات قورولوشی کبی بیوک اهمیتی حائز مسئله لری مذاکره ایتمشدر.

پله نوم 14 نجی قورولتایدن سو گرا مشاهده ایدیلن فراقسیون فمائیتی و فرقه ننگ بعضی مسئول ایشچی لری و عضولری (لاشویچ، بهلنسکی و غیرلری) طرفندن، فرقه سیرالا ریندا و حدتی ساقلماق خصوصنده IO و 14 نجی فرقه قورولتایلارینک چقاردیغی قرارلارک بوزولماسی و هکذا بو فراقسیون فعالیتی ایشلرینک دخی، مرکزی قومیته ننگ سیاسی بیوروسی عضوی زینوویفک بلاواسطه رهبرلیکی آلتده اولان قومونیسست ایترناسیونالی اجرائیه قومیته سی آبا راتی ایله مربوط اولماسی امرواقلمی باره سنده مرکزی قوتترول قومیسسیون تئک معروضه سی دیگلیزه رک مرکزی

خارجی اولکلر نده

بوززا حکومتی واردر که سکر میلیون باقین خلقی واردر. بو مملکتده قومونیسست بولداشلار راقو شیخی و واقویی محاکمه ایدیلر، کویا که اولنار وه تقریاده قومونیسست انقلابی بارناماق ایستمشدر. محاکمه دوام ایدیر. بویسلر هر جور بالان لارایله متهملری جزالتدیرمک ایستیلر.

انکلتزه ده

انکلتزه معدن ایشچیلرینک تعطیلی دوام ایدیر. نوز که مملکتلرک انقلابی فعله لری اولنار کومک بئشدر مئک ایشیه مشغول درلر. فله لرک سا حته رهبرلری اولان سوسیال ده موقرادلر کومک اینمک ایشی بوزیلر. مثلا گرماتیانک سوسیال ده موقرادلری. بونلارک علیهنده انکلیز غزتلرندن بریسنده بر مکتوب چاپ ایدلمشدر. مکتوبده دنیلمشدر بسدر سوسیال ده موقرادلر خاینلر تعطیلی بوزسونلار مکتوبده «جاسزلرک ننگلی یوق» یازلمشدر.

شورالر زاقاقاسیاسنده

محصوله ضرر ده کمشدر. ضررک مقداری بللی ایدیلمک اوزره در. حیوانلارک سیغورطه ایدیلمه سی کنجه قضا اجرائیه قومیته سی کچن بیله کی تجرهلرندن استفاده ایدرک بوتون قضا، کدلر ده مال قارا مدنی بیگیلرک سیغورطه ایدیلمه سی قراره آلمشدر.

کد تصرفات ویرکیسندن آزاد ایدیلنلر.

آجارتان خلق قومیسارلر شورا سنک قرارینه کوره باطوم طرفلر نده باشیان و مدنی گوگرتی اکیئلری ایله مشغول اولان کدچیلر کند نصر فات ویرکیسندن آزاد ایدیلمشدر.

باطومده سیریا یاراسی باطومده اوج آدم سیریا یاراسنه مبتلا اولمشدر. بریسی اولمش. بو بازارده قصابدن آلتان اتدن سرایت ایتمشدر. صجه شبهه سی کیزلی ات کسئلر ایله جدی مبارزه آپارماغا باشلامشدر. بو باره ده لازمی اولچیلر اله آلتمش و اهالییه اختارنامه لر براقلمشدر. سوخومده دخی اوج آدم سیریا یاراسندن دولتلمشدر. خسته لره تمجیلی کومک کوستریلور.

شورا ارمنستانده

حوالر و محصول

در آلاکوزک آبنازور کندنده یاغان دولی دن بقدای اکیئلرینک 35-40 و آربانک سانکه 100 فاضنه ضرر ده کمشدر. دولی دن ایلری کلن سیل نتیجه سنده بر جوق باغلار ضرر دینده اوله رق بالچیق آلتدا قالمشدر. کدک بوستانلری ده ضرر دیده اولمشدر.

باشا کندنده یاغان شدتلی باغیشلار نتیجه سنده چیقان سیل کند اطرافنده کی اکیئلری بوزاراق کندنده 25-40 نه و یخمشدر. بر نیجه آری بئکلری و خیردا حیوانلاری سوروب آپارمشدر.

اچواندا (کروانسرایده) حوالر کینه بوزلدی. یاغان باغیشلر بوزندن چول زحمتلری تعطیل ایدلمشدر. اچوان دولتی تأمینات (ستراغ) آگیتینک ویردیکی معلوماته کوره همین حوالیده II کندنده دولی دن II2I تصرفات اکیئلری ضرر کور مشدر. ضررلر باره سنده بر نیجه کندن داها معلومات آتلمشدر.

ایکجیلک

بو بیل ارمنستانده، مغری و قاپان دائره لر نده ایک باراماسنک حاصلاتی چوق موقتیلی اولمشدر. هر نه قدر ایروان، اوشاقان و آشتاراق رایونلر نده باغیشلر سیبیه محصول او قدر موقتیلی اولماش سده لاکن کافی درجه ده در. قمرلی رایوتده باراما حاصلاتی بو بیل تمین اولنان تلمیا تچی سایه سندن چوق موقتیلی او لمشدر. ایروان، مغری، قاپان و اچوان (کروانسرای) ایک منطقه لر نده هم قره نا (ایک تخمی) وهم تل ایچون باراما ساتون آلتور، بوتی 25 دن 30 مناته قدر.

بو بیل ارمنستان کند قوئوراتیفی مغرینک «له نین» آدی تخم بئشدریجی شرکت ایله مقاوله باغله رق 50.000 قوطی قره نا حاضرلیور. اوله ده قاپان تلمیا تچسی واسطه سیله 3000 قوطی و اچوان منطقه سنده 3000 قوطی ارمنستان کند قوئوراتیف اداره سی اچوان منطقه سی اوزرینه بیوک دقت چوریلور چونکه همین منطقه بیوک بر کاهجک وعد ایدیلور.

شورقه

تورکیه ده آخر کورد عصیانی باصدرلادی

بایزید حوالیسندن آغری طاعی اتکلرینه قاجوب کیزلمش اولان کورد عاصیلری تورکیه عسکری حصه لری طرفندن تمامیه داغیدلمشدر. آتجاج عاصیلردن خیردا بر حصه ایران سرحدینه قاجماقا موفق اولمشدر.

شام اطرافنده محاربه لر غزتلرک ویردیکی معلوماته کوره شام اطرافنده عنادلی محاربه لر واقع اولور.

فرانسه عسکرلری عاصیلر طرفندن محاصره ایدلمشدر. وقوعات محطنه تشهن کومک فرانسز عسکری حصه لرینی جتین وضعیتن قورتارمشدر.

ایرانده خالیچه استحصالاتی ایراندا بو بیل خالیچه استحصالا تی الی فاض آرتمشدر. خالیچه استحصالاتی آمریقایلر طرفندن استثمار اولتیور.

ریفلر مبارزه یه دوام ایدرلر ریفلرک بش طاقه سی ئوزلرینه سلطان اتخاب ایدرک فرانسزلر علیه نه محاربه یه دوام ایدرلر.

محرمک حقنده صوک خورلر

قاراداغلی ملانک کیفی کچمش ییلره کوره بو ایل بره اینکی قات آر تمشدر. اولوخانی ده یزید رولنی ایفا ایدن قوجاق بو ایللری یزید لکدن بویون قاجیرمش قلابچی حسین ایسه زنجیر وورماقندن ال چکمشدر. آتجاج کند شوراسنک قارداشی کره تی ایله باشنی یارماغه سوز ویرمش ایسه ده بوگا موفق اولامامشدر. «زنگی» قارداش من ایندی اوزکه قضا لره کیدیرم اورا ده کی احوالات باره سنده سزه کاغذ یازارام.

تلغراف و قیتدر.

1926-27 تدریس سنه سی یا ووقلاشر کچمش سنه لر تورک مکتب لرینده ائک بویوک قضا لاردان بری ده تدریسات لوازما تئک اولماماسیدی. بیله که شا کردلر قالسین اویاندا بی چاره معلملر ده رهبرلیک ایچون لازم اولان کتابلاردان بر دانه ده اولسون تاپوب الدرینه آلا یایمیردیلر. بوتقصان مکتبلیزمده ائک برنجی بر دوتوب معارف ایشلریزمه بویوک ضره لر وورودی. بو سنه ایسه تجربه بزه کوستردیکی کبی کرک ده ایله اولما سین. بو نقصانی آرادان قالدیرماق ایچون قضا معارف شعبه لری هیچ مرقلانمیوب نه سببه ایسه بیله هیچ فکرلر نده بیله سالمق ایستهمیرلر بونک نتیجه سندن کچمش سنه لرکبی بو سنه ده بو بلایه مبتلا اولاجاغمز قورخوسوندایز. قضا معارف شعبه لرینک مرقلانمایوب سویوق باخماسی و تد ریس سنه سنک یاوقلاشماسی ایچون ارمنستان خلق معارف قومیسارلغی خیردا ملنلر شوراسنک دقت نظرینی جلب ایدوب حکومت نشریات مغازه سی (قوس ایزدات) واسطه سیله ایدیدن تدریسات لوازما تئک الده ایدیلمه سی ایچون تشیلر ده بولونماسی آرزوسندا یز. عکسی قدرده مکتبلیزم کته کچن ایللر کبی اسماً و جسماً بوق کبی اولاجاقلار. عبدالله زاده

بو ایل محرمکده شهرده اولان بر نیجه ملانلار مسلمانلاردان ناراضی قالولار سببی ایسه تجارت خانیه جه جوقلی آداملار کلمه سی و کلنلر ده جیب کسئلر اوغورلق ایدنلردن اولد یغنه کوره ملایه بارا آز طویلانمشدر. بونکله ده شوللی دمیرچی کندنده کی «شیخ نجف» 800 مناته قدر بول طویلایق همین بوللا برآت و عموسی اوغلی عبدالله فئک آروادینی بول کوجیله الدن آلمشدر. دوگوزگن کندنک ملایه ایسه باش یارماق سینه وورماق مسلمان شریعتنده اولوب اولمادینی سوال اید لدکده ییلمیرم سوزینی دیمشدر. اما ملانک عوضندن گوزینه دوندیگم رحیم آدی بر ضرر بوتون ملانک عوضنده جویلا ویرمش ملایه بوزک تسکینلکی ویرمشدر. ملا رحیمک سوزندن سوگرا بویوک نطق ایراد ایتمشدر. دوگوزگنده اوج ملا او لدیغه کوره مسجده هانسی اوقویا جنی اوستنده آرالارنده بویوک وو روشمالار باش ویرمشدر. طویلانان بول بالکز شیخک یانته اولدیغندن شیخک جانی تله کده در. بوقاری تجلی کندنک ملایه حاجی آخوند ایسه باشه طویلادینی اولاد بغمبردن میر هاشم ایله آرالاری اوبلاشدیغه کوره کیفی سازدر.

ایروان منطقه سنده 10.000 قوطی قره نا حاضرلاما قندن اوتری زحمت آپاریلور. دیمک که بو بیل ارمنستانده 66.000 قوطی قره نا حاضرلانیور. خلق توپراق ایشلری قومیساریاتی استانبولدن ایکجیلکه دائر برچوق آلتلر اخذ ایتمش و زاوودلری تجهیز ایتمکدن اوتری قوئوراتیف واسطه سیله مغری و قاپان قره دی شرکتلرینه کوندرمشدر. ایروانده، خلق توپراق ایشلری قومیساریاتک ایکجیلکدن اوتری دیکدیکی بنا بیتمش حاضردر. ایتا لادن صوک سیستم (اصول) آلتلر بکله تلور، آلتلر بئشدیکی کبی زاوود ایشلمکه باشلیه جقدر.

HƏMQARLAR İTTİFAQLARININ NƏZƏRİ DİKKƏTİNƏ.

İrəvanda olan xisysi turq dəbbəxanasında dəbbəxanə sahiblərilə həmqarlar ittifaqlarının uzvu olan əmələlərin əlakələri jaxət, dəjildur. Dəbbəxanə sahibləri çaldıktı, hava ilə əmələlər ojnajırlar: qundə hər bir izçi 8 saat izlədiqi halda onlar isə daha artıq çalırlar və hətta rahatlıq qunlərində və hətta bojlə qecələrdə izləjurlər. Çünqi əmələlər xazejinlərdən korxyb dejiqlərqi «əqərqi biz by qun xazejinin dədiinə əmələ etməsəq sabah xazejin bizi bir bəhanə ilə izdən qənar edər».

Və xazejinlərin izləri oldygy vəkt əmələlərə verməjub «samatyryd»lara verirlər hanşiqi samatyrydların hər birinin nə kədər

ƏZƏQIN HALI

Agbaba nahijəsinin Amasija qəndini qəturşəq 1924 nci ildən e'tibarən L.K.C. ittifaqi təəqil nlynmış dur by əzəqdə 9 dənə uzv vardır habeləcədə 1925-nci ilə kədər 9 dənə kalmışdur fəkat 1926-nci ildən xaricdən qəlmiz qəndçilərin fəal çalısmaları nəticəsi olaraq jaxyn zamanlarda 20-jə kədər varmışdur.

Əzəq nəzdində səjasi dərənəq, divar kəzetəsi və habelə əzəq by qibi dərənəqlər bir dəfə olmyz olsyn olmamışdur. İmdi isə əzəqin nifyzi bitərəf qəndçilərin içərisində jaxıdır. Əqər jyxarıda qəstərilən kryzoklar [dərnəqlər] duzələrsə uzvulər öz bisavadlıqlını ləgv edər.

Umudvar olyryzqi nahijə L.K.C. tə'limatçısı jyxarıdaqi dərənəqləri duzəldəcəqdur.

Bir qənc

QƏNCLƏR ƏZƏQI TƏRƏKKİ EDİR.

Kırmızı nahijənin Karakaja qəndində təəqil olunmuş L.K.C.I. əzəqi qunu-qundən tərəkki etməqdədur. Zimdijə kədər zəif hesab edilən əzəqdə 14 nəfər kız və 15 nəfər də oqlan vardır. İclaslar vəktili vəktilə olyb butun uzvlər həvəsle iclaslara qəl-

xisysi qənləri var əzlərinə izləjurlər ajnı, zəmanda izsiz əmələlər izsiz kalyb qəzlərini dəjurlər.

Bynların hamısının səbəbi orda olan jerli komitənin «mestkom» sojyk bakmasıdır əqərdə orda olan mestkom bynların by hərəqətini həmqarlar ittifaqlına bildirər isə və həmqarlar ittifaqlı isə onların karışını alar və bir daha bir əmələ vaktından artıq və ja qecələr, rahatlıq qunlərində izləməzlər.

Həmqarlar ittifaqlarının nəzəri dikktəni cəlb edib samatyrydların jerində izsiz əmələlərin izləməsini vaktından artıq və ja rahatlıq qunlərində izləmələrini arzy ediriq.

Uzvu

məqdədur. Qəndimizin cəvanə kızlarında ittifaqə daxil olmaq uçun ərizələr verirlərsədə bə'zi kanacaksız atalar kızlarının ittifaqə daxil olmasını istəmişlərə q onları təzjik ədirlər. Byna bakmıjarak əzəq öz fəalijətini qənd kızlarını ittifaqə daxil etməq uçun var kuvvəsile çalıjacığına əminiz.

Abidli

PJONER TƏ'LİMATÇISI LAZIMDUR.

By anə kədər kəzadə və Basarqəçər nahijəsinde pjonər təəqilatının olmasına səbəb byrada pjonərlər uçun tə'limatçının olmamasıdır.

L.K.C.I. İttifaqi əzəqləri nəzdində pjonər təəqilatı duzəlmisədə, bynlara rəhbərliq edəcəq pjonər izindən əna tə'limatçının olmaması əzəqlərin dağılmasına səbəbijət verəcəqdur.

By əzəqlər ja təəqil olınmamalıdır jada təəqil olınan əzəqlərə rəhbərliq etməq lazımdur.

Lazimi idarələrin və kəza L.k.C.I. komitəsinin nəzər dikktəni by izə cəlb edib tezliqdə tə'limatçı qəndəilməsini arzy edəriz. Cəhan Hacıjef.

Zəhmətkeş Qadınlar Pıss Xaldadır

Booqte qədr qadınlarınzıq xıqqoqtıq Aıaq Aıtıde azıblmsı hər kəşjə məlumdır. aوقیتابر ایتقلابی سایهسندن زحمت کتس قادیلار اوز حقوقلارینی مدا فعه ایتمکه موفق وقادیر اولمشلار. تاسفلر اولسونکه بو آزادلق و حقوق مدافعهجیلیکی آغیابا قادیلارینه هله قسمت اولمامشدر. بیله که آغیابا ناحیهسندە بیچاره قادیلار اسکی اصول اداره کبی کینه اوز ارلری و کتشلرنیڭ ظالمانه بومروغو و ظلم زنجیری آیتندا ایگلمکدهدرلر. بو ناحیهده اون باشندا قزلاری مکتبه قوی تکلیفینی ایتدیکنده نشانیدر بو گون صباح توبو اولاجاق جوابنی ویریرلر. دیمک بیله آگلاشیلرکه بیچاره اون باشندا قزڭ هله آغزندن سود قوخسو کیتمه میس کوگلولو یا مجبوری اولاراق اره ویریرلر. بوندان ماعدا قادینلار آراسندا تریبه ایشلری او قدر اولمامشدر که انسا نیت و تمیزلک قالسرن اوپاندا پیس و اخلاقسز حرکتلر دخی باش ویرمکدهدر. بو کبی حرکتلرڭ تیجه سندن بوتون ناحیهده سرایت ایتمش اولان فرنگی ناخوشلقی هر کسجه معلومدر.

هر حالدا تشکیلات واسطهسیله بو کبی اخلاقسز حرکتلرڭ قاغانی آکمازسه وقادینلار آراسندا تریبه ایشلرینه دقت ویریمز ایسه کلهجک جوان نسلیمه بویوک ضربه وورموش اولوروق. بو بویوک قضانڭ سببی شهبهسیز که مرکزی و لین قضا فرقه قومیتلرنیڭ بو ایشه سوپوق باقمالایدیر.

هر حالدا آغیابا کندیچلرنیڭ جور بهجور سرایت ایدیجی ناخوشلق بلا لریندن وقادینلارمڭ نیجه که تریبه سی اولیلهجهده اسارت زنجیرندن قورتارمالاری ایچون لین قضا مرکزی فرقه قومیتلرنیڭ و تورک شهبهسنگ دقت نظرلرنی جلب ایدوب آغیابا قادیلار تشکیلاتنڭ قورولماسی ایچون ایجاب ایدن ایشجیلرک کوندریلیمی آرزوسنداینز.

عبدالله زاده

آدی وار ایشی یوق

شوللو مهماندار کندنه بولتان محسن نامنده بر نفر اوج کندیڭ اکین تورپاقلارینه سو ویرمک ایچون آیدا 25 منات آماق شرتیله ناحیه اجرائیه قومیتسی طرفندن جووار اولاراق تعین اولنمشدر مذکور جووار اگر دیسه تمین اولندی زماندن تیل اولاراق ایشلےبوب اوز وظیفهسندە دوام ایتمےبوب تیلک سوزی سهو دکلدیر فقط مذکور جوواریک تیل اولماسندن باشقا بر قصانی وار ایسه اوده گوندوزلر چوق یاتماسی آبی باشی تز کلسون 25 منات آلیم دیمکله بوش یاتماقدیر بویله تیل و حکومت بولونی حاوا ییدن آلان آداملار ایچون لازیمی اورغانلاریڭ نظرینی جلب ایدیورم.

فقرا طرفداری

تیاترو حیاتی

ایروان تور کلرینڭ حالی

همین قلوبده سوگرالر قورص آچلد یغنه کوره صحنهسی اوچورلدی و ایمدی ایروانده تور کلره مخصوص تیاترو قلوبلری یوقدر، و گنج هوسکار لاریمزده تیاترو حاضرلاباندا کرک دوشلر ادارهلره و قلوب مدیرتیرینه که تیاترونی بر کونلکه تورک گنج هوسکارلارینه ویرسونلر.

حکومت تیاتروسنی ایستینده اوز بر گونلک مبلغی ائنده دستاوز دو توب 300 منات ایستهبور «تروتسکی» نامنه اولان قلوبی ایستینده اوده 50 منات ایستهبور و تورک هوسکار لریده اونادقلمری بیسهنگ بیلتنڭ یاراسیندا آتجاج بر کیجهلیک بنایه ویروب غیری خرجلریسه گنج هو سکارلار اوز چیلرندن قوبالیدرلر. بونڭ قارشوسنی آماق و کلهجک جماعتیزی صنایع نفیسهدن محروم ایتمهک ایچون لازمی ادارهلر بوگا بر آتجام بول کوتورمه لیدرلر.

تیاترو جمعیت بشریهنڭ و حیاتیڭ بر آینهسیدر، بو بارهده دفعه لریله معروضلر اوقونوب و تیاترولار ویریلوب.

خصوصیله ایروانده خیرده مات حساب اولتان تور کلر هله صنایع نفیسه حیاتندن باخیرد کللر. چونکه صنایع نفیسهنڭ واسطه لرندن بریده تیاترو (صالونی)در.

1923 - 1924 و 1925 نجی ایلرڭ اولنه قدر ایرواندا تور کلرڭ بر قلوبلاری وار ایدی عزیزیکوف نامنه همین قلوب داخلنده کوچیک بر صحنه دخی وار ایدی و تورک کتجلیری و هوسکارلاری همین صحنهنڭ کوچیک اولماغنه باخیمبارق خیرده تیاترولار ویریدیلر.

فقط سوگرالر 1925 نجی ایلک آخرلرندە بر طرفندن قلوبڭ عمومی بناسنڭ خراب اولدیغی زمانده قلوب اوز سابق برینی دکشدی و

کند مکتوبلاری

آدام دوتان ایتلرڭ چوقالماسی

زنگی باسار ناحیهسنگ خاچاباراق کندنه بولتان حاجی علی حاجی الله ویردی اوغلنیڭ و سلیمان مشهدی بایرام اوغلونڭ دوققوز عدددن عبارت کویکلری واردر همان ایتلر کندنه بولتان اون باشنده موزدور «نوکر» محرم بول ایله کندیکی زمان دوققوزده بردن زواللی چوجوقه هجوم ایدوب آرایه آلاراق دورت بردن بارالامشلاردر. بو زواللی جو قوقون حالینڭ نظره آلماسی ایچون زنگی باسار ناحیهسی ملیس مدیرنیڭ نظری دقتی جلب ایدوب امین او لورز که بویله مضری کویک (ایت) صاحبرنیڭ قباقنی آماقله برابر غیر یلری ایچوندە لازیمی اوچورلر کو توره جکدر.

ایشیدریوز

ایشیدریز که رازادان ناحیهسی اولان حاجی الیاس کند شوراسنڭ آلتی آیدا اوج دفعه اجلاسی اولوب و تفتیش قومیتسندە هیچ اولمایوب و یاخشی اولاردی که بو بارهده ناحیه اجرائیه قومیتسی بر اولچو کوتوریدی...

ایشیدریز که حاجی الیاس کندنه ایکی قصاب دال دالا ویروب کند چیلری سوپورلار بویله که شهرده ات 30 قیک اولدقده هر بر نالوق مصر قاری ایله اما بونلار ایسه 40 قیکه فوندی ساتیرلار و بو بارهده کند شوراسی اوتایر و بر سوز دیه یلمیر...

ایشیدریز که علی عسکر دکرمانچی دوکوشه نندن سوگرا اونڭ شکایتنه باخیلمادی.

ایشیدریز که حاجی الیاس شوراسنڭ آدی وار اوزی یوخ سقسبه لرینک ایندی به قدر کند شورا صدرینه معروضلری اولموب اوز کوردو کلری ایشلر حقتده...

بولدان گیچهن

امکی ایتمه ملیدر

لین قضانڭ 5 نجی آغیابا ناحیه سنده اولان چاخماخ کندنه بر نفر قوجا معلم واردر. بو شخص یولداش اوبدیس آیتیاندر که باشی 55 ددن آرتقدر چاخماخ کندیکن بارسی ارمنی و یاریسیدا تورک او لاراق درس ویریمکدهدر. بوتون مکتب دورت (4) غروپدان تشکیلدر. ایکی غروپ ارمنیلر و ایکی غروپ دا تورکلر ایچوندر.

یولداش آیتیان معاشنڭ آزلنا باقمباراق غیری معلملر کبی (بن او بری غروپلار ایچون معاش آلما سام هفتهده 24 ساعتدن آرتق درس ویرمیسهجکم) سوزونو دیسیب هفتهده 24 ساعت درس حسابیله 10 نجی درجهده معاش آلوب بوتون مکتبی اوزی تک اداره ایدیر بو قوجا اجتماعتی صبح ساعت 8 دن مکتبه داخل اولوب برده آخشام ساعت 6 ده چخوب کیدوب اوز اوتاغندا معدنی و اجتماعی ایشلرله مشغول اولور.

یولداش اوز قوجالغا باخیمباراق شهده بوس بوتونه استراحتی اوزونه حرام ایتمشدر، بیله که کندچیلر آرا سندا اوز چالشقالغندان آرتق حرمت و شهرته مالکدر. بوتون اوقوماق ایلینده اولان استراحت و تعطیل گونلرنی یولداش مکتبه مشغول اولوب بن تعطیلی نه ایدمهجکم قوی شاگردلریم بر شینی آگلاسنلار دیه جواب ویروب اوز چالیشقانلغنی گوسترمشدر.

یولداش آیتیانڭ بر طرفندن قوجالغنی و دیگر نظرندن گونده اون ساعتک زحمتتی نظره آلاراق قضا معارف شهبهسنگ دقت نظرینی جلب ایدوب یولداشک سعی و غیرتلی ایشجی اولماسی مناسبیله انعامانماسنی آرزو ایدمیریز.

عبدالله عبداله یوف

ایشیت اینان

اگر دیسهلر که: دمیرچی شولو کد ساکیلی مشهدی قنبر و مشهدی کریم قومونست فرقهسده داخل حقنه ویردیگری عریضلر ینک نتیجهلی اولماسی ایچون (آخو ندا) پول ویروب دعا اوخودیرلر، نیاز ویریرلر و شاخشی واخشیدا جانی دیله اشتراک ایدیرلر ایشیت اینان اینانیرسان کدی سینلرینک شاپلاق ایله قارالتمالاریندن و توکدیگری گوز یاشلارندن خبر آل هر کاه دیسهلر که: اتفاق عضولریندن موهو ماته روتق ویرمهاری ایچون اوز خواهشلیله اتفاقدن خارج اولمالارینی طلب ایدرک کدی مانمالارینی صدارت ماسانگ اوزرینه آتدیبار ایشیت اینان، اینانیرسان کیت اسماعیل عزیز و بوکی آخماق عضولردن خبر آل.

هر کاه دیسهلر که: کد شورا سی غیری کدلرکی شاخشی واخشی علینه مبارزه آپارما یوب یاشلارینی «دنی» متحرک نظریه چیلرینک قو لوقلارینه سوغدی ایشیت اینان، اینا نیرسان قهیل گونی خنجر تاپما یوب داش ایله یاشنی یاران ایران مهاجر ندن خبر آل.

اگر دیسهلر که: شورا صدی کومکچیسی اولان یولداش جاهلانه صورتده علملرینک و ضایلرینک و بویه بدعتلرک آرایلیغیزدان قالدیرلما سی ایچون جیقادیقلاری قرارینک علینه مبارزه آپارانلار ایله هم فکر اولدی ایشیت اینان، اینانیرسان (قهیل) گونی (شاخشی واخشی) بوتون دنیا شیعلرینک (اتفاقیدر) دییهن شخصدن خبر آل.

لغو ایدییی

بیش قپکه قناعت

هرگون غزتلرده و ژورناللاردا قناعت باره سنده یازیلیر «بویله ده سوادلی یولداشلار اوخویوب باشلیور لار قناعت اینمکه» مثلا باخیرسان بر نفر سوادلی شخص بش قپک ویروب بر غزته آیر یاخود بر ملاضرالدین ژورنالی آیر شخصین اوزی اوخوماشدان باخیرسان سوادلی یولداشلاردان کلیرلر که غزته نی ویرکن اوخویاق همان شخصده یولداشین خاطرینی سیندیرماقدان اوتری غزته نی ویریر غزته نیچه گونلر ایله کلوب صاحبه چاتمیر بو یرده کورونور که یولداشلار قناعت ایدیرلر محترم «زنگی» غزته سی بوکی یولداشلار ییلدیرمه لیدر که هر بر سوادلی یولداش غزته اوخوماق ایستر ایسه بش قپک ویروب اوزی ایچون غزته آسون یاخود بر منات ویروب «زنگی» غزته سینه آتی آلیق آونه یازیلین وقتی وقتنده اوز غزته سنی آلوب اوخوسون.

بر نفر کندی

موهوماتدن کنار اولمالی

همین آبک IO نده شولودمیرچی

کند داخلنده بولونان ل. ک. ا. نوزه گنگ محرمک حقنه اجلاسی اولمشدر. رضا یولداشک بو مسئله نک اساسی باره سنده ویردیگی معروضه سندن سوگرا عمومیتجه بویه بر قرار جیقادیمشدر.

1- موللارک زحمتکش خلقی آدانمالاری حقیقتدر.

2- وار قوه مزله چالیشوب بونلار ایله مبارزه آپاروب موهو مات» عوضه معارف جبهه سنی اشغال ایدهیچ.

3- زنجیر وورماق، دسته باغلا یوب کوچلرده کزیمکدن، تنزیه ساقلاماقدان باش یارمقدان ال چکوب فرقه مزک رهبرلیکی ایله سوسیالیزم تصرفاتک یوکسلیشی اوغروندا چا لیشاغز.

4- موهوماتدان و بوکی صادر اولان بدعتلردن خلاص اولماق ایچون بوتون اتفاق عضولری بی سواد لیقلارینی لغو اینمکه قوشا جاقلاردر. لغو ایدییی

مکتب لازمدر

رازدان ناحیه سنک شولودمیرچی کدی 570 نردن عبارت اولان بر کنددر فقط بو کندک اک برنجی قضانی وارسه اودا 20 نجی عصردن ایندییه قدر مکتب اولماسیدر. هانسکی بو کندک جوجوقلاری دیوارلار دیننده سرکاردان قالورلار اما نیچه دفعه لرله معارف شعبه سینه مراجعت ایدیلوسه هیچ بر هیتمده بولونمایوب ایکنجی دفعه اولاراق «زنگی» غزته سنک ستونی ایله معارف شعبه سندن لازیمی اداره لرلدن دیوار دیننده قالان جوجوقلارک حائنی نظره آلوب بوسنه بو کندده مکتب آچیلما سنی آرزو ایدیریز.

مکتب حیاتی

زنکه زور قضا تورک مکتبلرینک حالی بو سنه قناتزده I4 مکتب آچلمشدر. دورت یوزه قدر زحمت کش جوجوقلاری علم تحصیل ایدیر دیلر. بونلاردان 120 نفری قزلار در و 275 نفری ایسه اوغلاندر. قز جوجوقلاری اوغلانلار ایله برابر بر صنفده درس لرله دوام اینمشلردر. مکتبلرینک بر نیچه قضانی وارایسه اودا تیکیلی اولماسیدر. سبب که داشناقلاز محاربه سنده تورک کندیلرینک داغیلماسیدر. ایکنجی ایسه مکتبلرده تورک تعلیماتچی سی اولماسیدر. و باشقا نقصانلاری ده وار ایسه اودا قناتزک اقتصادی حالینک ضعیف او لماسیدر. و مکتبلرینک معارف شعبه معلوماته کوره مای اینک 30 نجی گونده بتون مکتبلر باغلامشدر 25 نجی ایله اوقیتاب آیدیه یگی الفبا حیاته کچیرلمشدر. دوباره ینه ده مکتب لرینک مقادارینی آترماقا چالیشیر ایسه ده معلمک اولماسی بونا مانع اولور خیرده ملتلر شوراسنک نظرینی جلب ایدیرم.

سوالان

قرات خانه ننگ اهمیتتی

1926 نجی سنه ننگ ایبون اینک اولندن خجیپاراق کندنده بر قرائت خانه کوماسی آچلمشدر قرائت خانه ده مدیرینک وظیفه سنی آپارماق ایچون صمد محمد اوغلی تعیین اولونمشدر مذکور مدیرینک فعال اولاراق چا لیشوب کندچیلری قرائت خانه کوماسه جلب ایتمه سی سایه سنده کندنده بولونان کندچیلر هر گون قرائت خانه کو ماسنه توپلانوب کتاب، غزته اوخماقا هوس ایتمه لری مشاهدیه اوانماقدادر و دیگر قرائت خانه ننگ کوزه چار بان بر اهمیتتی وار ایسه اوده کند چیلرک جوجوقلارینک سیاسی یسواد لیقلارینی لغو ایتمه لریدر دیمک اولار که بوده مذکور قرائت خانه مدیر ینک اوچا سن ایله سیاسی کتابلار و غزتلر اوخماسی سایه سندنر فقط تاسفلر اولسونکه قرائت خانه ننگ بر قضانی واردر اوده کندچیلرک اوز تصرفاته دائر کتابلارینک اولماسیدر. اونا بناء قضا سیاسی معارف شعبه سی خجیپاراق کند قرائت خانه کوماسه کند تصرفاته عاید تزدیکده کتابلار یک کوندریلمه سنی آرزو ایدیرم.

گنج قومونست

قورودولمایدیر

یککی بیازید قضانی باسار کچیر ناحیه سنک یاتنده اولان بر چوق بر لری قامشلیق، ذیقلیق اولدیننه کوره اهالیه چوق ضرری توقونور. قامشلیق، ذیقلیق اولدیننی ایچون کندیلیر بورانک منفعتندن محروم قالیرلار.

دیگر طرفدن ایسه بورالاردا دائمی اولاراق دوران سولارک اینمه سی کندلرده ناخوشلیق آرتماسه سبب اولور و بعض وقتنده مال، قویونلار ذیفا (کوزلره) دوشرک تلف اولورلار. داها بر بویوک ضررده: یای وقتنده هانسی بر قویون اونک کنارنده ییله اوتلاسا، قیش اولدیندا هبسی قریلیر، اوچیلهدن بالامزده کند اها لیسنک داغایقماغا قوه سی اولمادینی ایچون قویونلارینی مجبوردرلر چوق وقتی مذکور برارده اوتارسینلار. اوتارماقلاریدا تیجه سز اولور، فایده ویریرم. اوگاکوره بو مهم مسئله لازمی اداره لرک نظر دقتی جلب ایدیریز.

جهان حاجی ف

محرمک نه جور کچدی زنکه زورده بو ایل محرمکده وحشی عاتلر اولمامشدر. بالکیز داغلازه کیدن کندچیلر آراسنده آذربایجاندن قاچان ملانلارک بر آز ایشی دوتمش ایسه ده کندچیلر ملایه پول ویرمه دیکلرندن ملالر پولسز مرئییه دیمه مشلدر. دیمک اولور که ملا جینک منفعتندن اوتری مرئییه دیدیکه کوره پول ویرمه سنی کور دیکه تجارتی باش دوتماش و کلدیکی کییه ده گیری قابتمشدر. امید وارز که زحمتکش خلقتمز بوندن سوگرا دها ملالرک بالانچی سوزلرینه اینانیا جاقلاردر.

گوزه تچی

کند شوراصدری بویه اولمالی 1926 نجی ایله آلمحمد کند نده اولان کند شورالارینک سه چکی سنده شورا صدی اولاراق سه چیلین کندچی علی اکبر کریموفک ایشه جدی اولاراق صاریلماسی یوزندن (60) نفر کندچیلردن عبارت آرتلر دوزه لتمشدر که واداقاجقا واسطه سیله آراس نهرندن صو چیقارمق شرطیه 85 دساین بامبوق اکدرمشدر. بوندن باشقه کند بالالارینک اوقوما سی ایچون ایککی اوتاقدن عبارت بر کند مکتبی تعمیر ایتدیروب کند لیری معارفه جلب ایتمکده در. دیگر کند شورا صدرلری ده یولدا شدن عبرت کوتوروب هم کندچیلرک تصرفاتی آرتیرماغه و هم ده اوخوتما غه چالیشوتلر. م. بایراموف

جوانلار اوزه کنک ایلمدیکه وضعیتی

بوندن دورت سنه اول تشکیل اولونمش اولوخانی ل. ق. ک. اتفاقی نوزه کی آراسنده سیاسی سواددرس لری اولمادیندن و نوزک عضولری بی سواد اولدیننه بناء آرالرنده ایککی تیره لک واردی. فرقه مز جوانلار نوزه کنه اولان رهبرلیکی یوزندن هم سیاسی سوادچه و هم ده بی سوادلقدن عضولریمز اللی قاضی خلاص او لمشلاردر شمدی ایککی تیره لکدن اثر ییله قالمامشدر. جوانلار عموماً کند تصرفاتک آرتناسی اوغورنده کندیمزک آبادانلقه بر جانله چالیشر لار. نوزه ک نزدنده جور به جور درنکلر تشکیل اولدیندن درنکلرک وقتنده اجلاس لاری اولور. نوزه ک عضولری مویر و آیری جمعیتلرده عضو یازیلماشلاردر. نوزه کک ییطرف کندچیلر آراسنده حرمتی آرتماقده در لاکن یای اولدیننه گوره نوزه کک اجلاس لری وقتنده اولمایور بونک آرادان قالدیریلماسی ایچون نوزه ک یوروسی چالیشمالیدر.

حیدر اسماعیل اوف

بوده قوم سومولنی

یو کوییدی قوم سومول نوزه کنک عضوی آقا میرزه رضایف اوز دا بی سنک ایونیده یاشایان بر دول قادینی همان کندلی تورمان محمود بکوفه قاجیرماقه کلمشدر. قاجیرماق اتاسنده دول قادینی بوراقوب دایسی قوربان رضایفک قادینک حقوقه تجاوز ایدرک 25 آدم ایدون آرالادینده «زواللی قا دینک» باغرتیسه قومشو اولرک آدم لارندن تو کولوب لارندن آلمشلار. کیچه ساعت 9 راده لرنده بو ایشی ملیس مدیرینه ییلدیردیکده، ملیس مدیری بونلاری حسه آلاق دانیشدیروب، ایشلرینی خلق محکمه سنه گوندرمشدر. هر حالده قضا کنتلر قومیته سی خلق. محکمه سندن قباق بو جور بد اخلاق اتفاق عضونینی خارج ایدرک غیری عضولرده نمونه اوسون. بو مهم مسئله باره سنده قضا کنتلر قومیته سنک غایت عجله تیشاتی گوز له یوزر.

حق

کله جک ایچون

مکتبلی باجیلاریمه

بوگون هر بریکیز بر کنددن کلوب شورا مکتبینه تریه آلیک! کله جک آمالا ییلک توپلا یوب ایگله یک بشریک حالینه قالیک!

چوق زمانلار ظلم آتندا ایگله یین مظلومه قادینلار شمدی آیلمش اسکیده یوق ایدی بزی دیگله یین ایمدی آرتیق او ظالملر قاولمش

لازمدر ییلزده ویره ک ال اله تا بزلردن بر بی سواد قالماسین عرفانلا سلاق جهانه ولوله چلیمزدن دشمنلر کام آلماسین

ای ناموسلی وجدانلی مکتبلی قیز! ای معارف گوگوننده بارلاق ییلدیز! چالیش باجیم، چالیش کیری قالمیاق بو نومزه آرتیق زنجیر سالمیاق انور رضا زاده

جواب و مصلحتلریمز

طلبه رضا علی یوفه: مسخانه دره سنک تور کلری آراسنده آپاریلان ایشلردن یازیکیز. معلوماتکز اهمیتسز اولدیندن کیتمه دی. قولاغه گیره نه: آج نولمکدن توخ نولمک مصلحتدر سرلوحه لی مکتوبیکیز بر چوق رقمندن باشقه اهمیتلی بر شی اولمادیندن درج اولنمادی.

ع. ا. سعده: مکتب تیکمه دی و تیکمه لی دره بوسه ایشلری ضعیف در سرلوحه لی مکتوبیکیز قاریشیق یازیلدیننی و اوقوناقلی اولمادیندن کیتمه دی بوندن سوگرا غزته مزده اشتراک ایتیمیزی ایستریز. لاکن یازیلاریکیزی اوقوناقلی خط ایله یازیکیز.

اکنجییه: نوزه ک دقت ایلمه میر عنوانلی مکتوبیکیزدن باش آجا ییلنه دیک نه دیمک ایسته برسن سه آچق یازیکیز درج اولنار.

خابدار یولداشه: کوردیکیز بوخو خیر اولسون آچق بوندن سوگرا وقتیکیزی بو جور بوخولار ایله مشغول ایدوب ایتیره یازماغه اقدارلک وار. یازاندا اویله شئی یاز که بوخو کیی اولمایوب حقیقت اولسون.

بر نفر کندچییه: ایرواندان یازدیشکیز سرلوحه لی مکتوبیکیز بر نفر حقنه و شخصه عائد اولدیندن درجینی مناسب کورمه دیک عمومه عائد مسئله لر باره سنده یازیکیز.

عبدالله عبدالله زاده یولداشه: غزته مز هفتک اولدیننی ییلر سیکیز یازدیشکیز حکایه لر اوزوندر اوحکا یه لری دان ییلدیزی زورناله کوندر دیک «انده قلم» بالچه قیله تون معناسز اولدیننه کوره درج ایتدیک نقضاتلر یمزدن یازیکیز درج ایدر.

زنکه زورده کوزه تچییه: یازدیشکیز دن بر شئی آکلما دیق آچق و اوقوناقلی یازیلاریکیزی گوزله یوزر.

هیئت تحریریه